

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

No 47 (1655) 10 mart 2018-ci il

Kəbirli türkdilli tayfalardan biridir. Mənbələrdə kəbərli kimi də adı çəkilir. Tarixilərin gəldikləri qənaət belədir ki, bu tayfa kəbər oymağının törəməsidir. Kəbər oymağı isə erkən orta əsrlərdə Şimali Qafqazın şərqində və Volqa çayının aşağı axarında yaşamış türkdilli tayfa olan Xəzər ulusuna bağlı olmuşdur. Xəzərlər dəfələrlə Zaqqafqaziya torpaqlarına hücum edən Sasani və Bizans dövlətlərinə qarşı vuruşmuşdur. Mənbələrin məlumatına

bağnamələr", i kitab, B., "Yazıcı", 1989, səh.110).

Özünü tanıyan ve tanıdan Kəbərli oymağı XVII yüzildə Cavanşir elinin tərkibindən çıxaraq müstəqil elə çevrildi. XIX əsrin ortalarında Kəbərlilər Qərvəndli, Ulubabalı, Qızıl Məhəmmədli və Arıq Məhəmmədli adlı 4 qoldan və 40-a yaxın tirdən ibarət olmuşlar. Tədqiqatçı Ə.Cingizoğlu isə Kəbərli elinin Hacı Hüseynəlli, Hacı Həsenli, Mirzə Haqverdili, Cəfərbəyli, Həmidbəyli, Ağabəyli, Bağanıslıbəyli Hacıbəyli, Böyükbəyli və di-

cəni tutdu. Gəncə-Qarabağ bəylərbəyi Osmanlıların nəzarəti altına keçdi.

Qarabağ bir müddət Osmanlıların əlində qaldı. Osmanlılar öz tabeliyində olan əhalidən alınacaq vergiləri dəqiqləşdirmək üçün 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ni tərtib etdilər. Bu vergi dəftərində kəbərlilər haqqında da bilgi var. Oxucularımız üçün məraqlı olacağını düşünüb həmin bilgini birər-birər yazımızda verməyi gərəkli bildik: "Kəbərli camaati. Xəzinəye (il-

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ

həmmədxan Əli oğlu, Ocaqqulu Ədil oğlu, (Ocaqqulu) qardaşı Ismayıl, Qasimeli Ocaqqulu oğlu". (Bax: Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, "Şuşa" nəşriyyatı, səh.466-467).

1728-ci ildə Tiflis əyalətinin Baydar nahiyəsində Cavanşir-Kəbərli adlı camaatin yaşadığı barədə bilgi vardır. (Bax: Tiflis əyalətinin müfəssəl dəftəri, Bakı, "Pedoqoqika" nəşriyyatı, səh.45)

Azərbaycan torpaqlarının bir qisminin işgalçi əfqan və Osmanlı ordusu tərəfindən

qoyan Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbeyliklərini ləğv edib əvəzində əyalət yaratdı ki, bu əyalətlərden biri də Dərbənd-dən başlayıb Qapankuhda bitən Azərbaycan idi. Azərbaycana qardaşı İbrahimzaman xanı başçı təyin elədi. Əslinde bu yeni inzibati-ərazi sisteminin yaranması Nadir şahun bu ərazilərdə yaşayan insanlara qəzəbindən iżli gəldi. Bununla ürəyi soyumayan Nadir şah Qapanat, Çulundur mahallarını Qarabağdan ayırdı. Hələ bu da azmiş kimi o,

Kəbərlilər

görə Sasani hökmədarı Xosrov Ənuşirəvan (531-579) 10 min xəzər ailəsini Azərbaycana köçürmüdüdür.

Xəzər xaqanlığının (VII əsrin ortaları, X əsrin sonu) dövründə də Azərbaycana xeyli xəzər ailəsi köçürülmüşdür. Belə ki, Qərbi Türk xaqanlığının parçalanması nəticəsində yaranan Xəzər xaqanlığı Zaqafqaziya, xüsusile də Azərbaycan uğrunda təqrübən yüz ildən çox əreblərlə müharibə aparmışdır. Xəzər-ərəb müharibələri nəticəsində Azərbaycan torpaqları dəfələrlə eldən-ələ keçmişdir. Ərəb canişnləri əsir alınmış xəzərləri ailələri ilə birlikdə Azərbaycanda yerləşdirmişlər. Beləliklə, Xəzər ulusuna qatılan bir sıra oymaqların əhalisi kimi, Keber (Kəbərli) oymağının əhalisi də Azərbaycanda yaşam sürmeye başladı.

İndiki kəbərli eli orta yüziləklərdə Cavanşir elinin tərkibində olmuşdur. Cavanşirlər isə Qarabağın ən qədim köklü-köməcli türkdilli tayfalarından biridir. Xatırladırıq ki, Qarabağda xanlığın bünövrəsini qoyan Pənahəli xan da Azərbaycanın qədim-qayım yurd yerlərindən biri olan Cavanşir elinin Sarıcalı oymağına bağlıdır. Bu barədə tarixçi Mirzə Camal Cavanşir yazır: "Mərhum Pənah xanın əsil-nəsəbi Dizağın Cavanşir elindəndir. Bu el qədim zamanlarda Türküstan'dan gəlmış Bəhmənli elinin bir qolu olan Sarıcalı oymağındandır. Bunların atasababaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və ehsan sahibi olmuş adamlar id." Bax: "Qara-

ger qolları olduğunu qeyd edir.

Yeri gelmişkən Kəbili elinin XVIII yüzulin sonu, XIX yüzulin önlərindəki obalarını sıralayaq: : Çəmənli-Hətəm-xan, Çəmənli-Hacı Tahir, Novruzlu, Seyidli, Qərvənd-Ağakışi bəy, Əhmədəvar, Qurd-Qaradağlı, Qurd-Dördlər, Qurd-Gürcüstan, Qurd-Bərdə, Qaibalılı, Əfətli, Tərəkəmə-Cəfərbəyli, Tərəkəmə-Məhəmmədəlibəyli, Qiyamədinli, Yusifcanlı, Mərzili, Saibalı-Abbasqulu bəy, Saibalı-Zeynalabdinli, Hüsülü, Pirzadlı, Rəncəbərler, Pərioglular, Kələbədin, Şelli, Minaxurlu, Təzəkçi, Tatar, Tərəkəmə-Əhmədəgali, Tərəkəmə-İmamqulubəyli, Hacivəlilər və başqaları. Kəbərli eli öz adını Qarabağın iki mahalına vermişdi. Uzun illər bu mahalları Kəbərli soylu naiblər idarə etmişdilər.

Kəbərli camaati haqqında tutarlı tutanaqlardan biri də Osmanlıların 1727-ci ildə tərtib etdikləri "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı təhrirdir. Belə ki, 1722-ci ildə qiyamçı əfqan qoşunu həcum edib Səfəvi dövlətinin paytaxtı ilə bərabər bir sıra mühüm ərazilərini də ələ keçirir. Bu hadisəyə biganə qalmayan Osmanlı sultani III Əhməd də Qızılbaş məmləkətin dərəzə qoparmaq üçün 1724-cü ildə güclü ordu ilə Qarabağa daxil oldu və Gə-



Rəhim bəy Novruzbəyov

də) on dörd min quruş ödəyən bu camaat coxsayılı bir tayfadır. 1139 (1727)-cu ildə şah-sevənlərin yaratdığı qarışıqlıq nəticəsində dağınıq düşmüşdür. (Aşağıda qeyd olunanlar Kəbərli camaatının) parəkəndə düşənlərinin Cavanşir (tayfasına) daxil olmuşdur.

Kazım Məhəmməd oğlu, (Kazımın oğlu) Məhəmmədrəfi, Əxiibad Məhəmməd oğlu, Hüseynxan Allahverdi oğlu, (Hüseynxanın) oğlu Allahverdi, (Allahverdinin) oğlu Talib, Haqverdi Əlizaman oğlu, Əlipənah Əlizaman oğlu, Əli Məlikəsəd oğlu, Hümmətəli Məlikəsəd oğlu, Məhəmmədxan Məhəmməd oğlu, Yarəli Xanməhəmməd oğlu. Doluxan Hacı Əli oğlu, Aşıqəli Hacı Əli oğlu, Molla Əli Hacı Qələnlər oğlu, (Molla Əlinin) oğlu Məhəmmədyar, İskəndər Hacı Qələnlər oğlu, Mehralı Seyid oğlu, (Mehralının) oğlu Allahverdi, Məhəmmədəli Seyid oğlu, Əlimərdan Əli oğlu, Mə-

zəbt edilməsini qəbul etməyən Nadirqulu xan Qırxlı-Avşar Xorasanda işğalçılara qarşı mübarizəyə qalxdı, ardıcıl qəlebelər qazanıb, qısa bir zamanda İranı, Azərbaycanı istilaçılarından təmizlədi. Bunuyla kifayətlənməyən Nadirqulu xan sıyrılmış qılıncını qına qoymayıb 1734-cü ildə Qarabağa hückuma keçdi. Hücumunu qəlebə ilə sonuncayı yib paytaxt Gəncənin həndəvərini qədər irəliliyi. Lakin Gəncəni səkkiz ay ram etmək mümkün olmadı. Səkkiz ay yarımlıq bir mühasirədən sonra Nadirqulu xan zəfer çalaraq Gəncəyə daxil oldu və Osmanlıları Qarabağdan çıxardı. Bu qəlebə Nadirqulu xanın nüfuzunu artırdı və onun tərəfdarlarını çoxaltdı. O, Muğana gəlib binələndi. Suqovuşanda seçkin əmirlərin səyi və iştirakı ilə qurultay çağırıldı, Nadirqulu xan şah seçildi. Taxta Nadirqulu yox, Nadir şah adı ilə əyleşdi.

1736-ci ildə Muğan qurultayında Nadirin şah seçilməsinə Ziyadoğullar, habelə İyirmidörd, Otuziki, Cavanşir tayfaları etiraz etmişdilər. Nadir şah eyni zamanda Qarabağda yaşayan Cavanşir, Otuziki və Kəbərli tayfa birləşmələrini də ona müxalif mövqedə dayandıqları üçün cəzalandırdı.

Azərbaycanın şəriksiz hökmədarı olan Nadir şah Qırxlı-Avşara Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu-Qacarı onun şah olmağını istəməməsi nədəniylə öldürmək istədi, lakin ulu uruq olduğunu düşünen fikrindən daşındı. Amma pisliyindən də qalmadı. Səfəvi hakimiyyətinə son

Cavanşir, Otuziki və Kəbərlilərini Xorasana sürgün elədi.

Kəbərlilər Xorasanın Sərəxs mahalında məskunlaşdılar. Onlar burada özləri kimi sürgünlük həyatı yaşayan cavanşirlərlə birgə yaşamağa başladılar. Sürgünlüyün ilk illərindən kəbərlilərin böyüyü Hacı Əli bəy Kəbərli idi. Hacı Əli bəyin kürəkəni Pənahəli bəy Sarıcalı sarayda vəzifə tutduğundan önce vəziyyətli yaxşı idi. Sonralar Pənahəli bəyin saraydan qaçmağıyla bağlı gözümçüxdə salındılar. Şəhərin adamları israrla Pənahəli bəyin yerini soruşturdu. Hacı Əli bəy qurbətdə vəfatından sonra Kəbərlilərin başına Hacı Əli bəyin oğlu Hacı Səhliyalı bəy keçdi. Hacı Səhliyalı bəy qınaq, qorxu altında öz uruğunu və Pənahəli bəyin ailəsini qorunmalı oldu.

1747-ci ildə Nadir şahın qətlindən sonra Hacı Səhliyalı bəyin təklifi ilə sürgünlükədə olan kəbərlilər Pənahəli bəyin 15 yaşılı oğlu İbrahimxəlil ağanın etrafına toplaşdırıldılar. Pənahəli bəy 200-ə qədər süvari ilə birgə Qarabağa qayıdı. Qarabağ elləri obaoba, oymaq-oymaq sürgündə doğma torpaqlarına döndülər. Pənahəli bəyin başına yiğildilər. Nadir şahın ölümü Azərbaycanın siyasi həyatında çox mü hüüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda iyirmi xanlıq meydana gəldi.

(ardı gələn sayımızda)

Faiq ŞÜKÜRBƏYLİ,
tədqiqatçı-ethnoqraf



ƏDALƏT •

10 mart 2018-ci il